



XOŞBƏXTLİK ARZULAYIRAM HAMINIZA!

İsaxan müəllim,

Xoşbəxtlik arzulayıram hamınıza!

Söz vermişdim ki, daha sizləri narahat etməyəcəm, amma bacarmadım. Yenə söz verirəm, daha narahat etməyəcəm...

Iki il öncə bir nəferin (sizin qonşumuz Mehman həkim) maşınınında Tbilisidən gəlirdim. O, mənə bir sual verdi – Əşref ami, 80 yaşı çoxdan keçibsiniz, qocalıq haqda nə deyə bilersiniz? Mən fikirləşmedən dedim ki, qocalıq haqda demişəm, amma heç kəs dediyimi tekrar etmir, etmək istəmir, nə qocalar, nə də cavanlar. Ona görə demoyimin mənası yoxdur. Son dediyimi deyəcəksənə, deyim. Deyəcəm – dedi o. “Qocalıq xəcalotlıkdır” – demişəm, qorxma, yeri geləndə de, heç kəsden çəkinmə.

– Yox, yox! deyə bilmərəm – dedi o.

İsaxan müəllim, qocalıq xətrinə inciməyin məndən.

“Təsadüflər”i oxuyun, əgər sizə bir balaca xoş gələse və əsəblərinizi azacıq sakitləşdirse, mənim üçün xoş olar.

Alman dramaturqu Lessinq yazır: “Əger Allah gizli bir işarə ilə bildirseydi ki, onun sağ ovucunda həqiqət, sol ovucunda həqiqətin axtarışıdır, mən həqiqətin özünü deyil, onum sol ovucunda oları, yəni həqiqətin axtarışını götürmək istərdim”.

Sizlər həmisi axtarışdasınız! Uğurlar dileyirəm sizlər! Salamat olun, mənim əzizlərim!

Unudulmaz təsadüflər

Bu yaxınlarda bir nəferin fikir ifadəsindən oxudum ki, guya həyatda təsadüflər yoxdur. Onunla razılaşa bilmirəm. Mənim həyatimdə bir neçə qeyri-adi təsadüflər olub.

Birinci təsadüf: 1964-cü il 2 may, təxminən saat 11-12 olardı. Bayramsayağı, səliqəli geyinmişdim (o zaman bayramlarda geyime xüsusi fikir verilirdi). Atam evi əbarətində şosse yolunun kenarında təkcə dururdum. Sovxozum binası tərəfdə duranların sayı çox idi, hamı kom-kom durub söhbət edirdilər. Mən də ora getmək istəyirdim, ancaq gördüm qabaqda bir minik maşını, arkada issa “ZİM” maşınınə benzəyen bir maşın sırasılı gelir. Dayandım və onların gəlib getməsini gözlədim. Qabaqda gələn yanından keçdi, arkada gələn maşın isə mənim əbarətində dayandı. Qabaqda gedən maşın da dayandı və geri verdi, iki nəfer yero düşdü. “ZİM”ə oxşayan maşının sağ arxa qapısının aynası aşağı endi. Gözlərimə inanmadım, Mjavanadze Vasili Pavlovic – Gürcüstan Komunist Partiyası Mərkəzi Komitəsinin Birinci Kətipi, Sov.İKP MK Siyasi bürosumun üzvlüyüne namizəd. O, - c праздником - dedi.

- Большое спасибо, Василий Павлович!
- Ты узнал меня!?
- А кто Вас не знает Василий Павлович, ведь весь мир знает Вас.
- Что за шпилы разбросано вдоль дороги?
- В эту канаву укладывать будут.
- Когда закончат?
- Наверное за недели, или за десять дней.
- Ну пока...
- Счастливо Вам.

Maşınlar sürətli tərəpendilər – sonradan məlum oldu ki, o "Qarayazı" meşə qoruğuna gedirmiş.

Bu vaxt Binnət əməmimle qardaşım Süleyman (Bakı Ali Partiya Məktəbində oxuyurdu, 1-2 gün olardı ki, Bakıdan gəlməmişdi) yanına geldilər. Süleyman soruşdu ki, kim idi o maşındakalar. Dedim ki, Mjavanadze idi. Burax zarafatını, – dedi o. Vallah, dedim Mjavanadze idi və nə dediyini dənişdim.

Evet axşam qayıtdım, kefim duru idi. Dedilər ki, sovxoza direktoru Görgü (Devdariani Georgi Mixailoviç) səni axtarıv və qənsolarda səni gözləyir. Getdim onun yanına və olan kimi də dənişdim. O, qəzəbləndi ki, biz onu on güne arxa necə düzə bilerik, təsəvvür edirsənmi, dənişdığını bilirsənmi? Men dedim – heç düzən, men kiməm ki, mənden soruşursan. O yənə hırslandı və - sən Mjavanadzeyə deyibsen axı...

Unutmuşam (mən o zaman sovxoza işləmirdim) neçə günəsə tələm-tələsik o plitələri şəsce yolunum kənarı ilə gedən arxın içerisinde düzübələr...

Mənim üçün heç unudulmayan, xoş bir təsadüf. 1964-cü il idi. Məni Rustavi Metallurgiya Zavodunda trubaprokat sekinde işe götürdülər və cələ orada da idman cəmiyyətinə üzv oldum. O sexdə işləmirdim, necə deyərlər, eləcə "oformul" eləmişdilər – idman cəmiyyətinin xahişi ilə. Əsas iş yerim başqa yerde idi. Tbilisi şəhərində, yenice tikilmiş (1962) böyük idman sarayında məşhur dünya güləşçilərinin (sərbəst güləş üzrə) görüşü keçiriləcəkdi. Metalurgiya zavodundan mənə də bilet verdilər. Çox xahişdən (xahişim yalvarmağa bənzəyirdi) sonra bir dənə də ala bildim. Yadimdadır, yərmiş 12-ci seksiyada idi, arena əla görənirdi. Mən evli deyildim, amma nişanlım var idi. Onun qardaşı Məhəmmədi özümlə götürdüm, onun 11 yaşı vardı. Yarışlar haqqında yazmayaçam. Məqsədim başqadır.

Yanışın 2-ci günü idi. Fikirləşdim, görəsən, Əli Əliyevlə (7 dəfə dünya çempionu) görüşə bilərəmmi? Güləşçilərin yerləşdiyi salonun yerini öyrəndim və Rustavi idman cəmiyyətindən verilmiş vəsiqənin köməyi ilə Əli Əliyevlə görüş üçün icazə ala bildim. Məhəmməd də yanında idi. İçəri girdik, Əli Əliyevlə salamlaşdıq, qucaqlaşdıq, öpüşdük. Məhəmmədi kiçik qardaşım bilib onunla el tutdu. Orada Balavadzeni və Aleksandr Medvedi də gəndən gördüm.

Üçüncü təsadüf: 1967-ci il idi. Baksovetin yanında, daha doğrusu, metronun arkasında öz-özüne xidmet etməklə yüngül yemekxana vardi. Mən sini götürüb özüm üçün lazımlı bildiyim yeməkləri götürdüm, pulunu ödəyib (1 man.75 qəpik) boş masanın birinin arkasında oturdum. Bir nəfər də sinidə olan yemeklə oturduğum masaya yaxınlaşdı, icazə ilə oturdu və geyimimə və davranışımı daşıqt edərək soruşdu:

- Deyəsen buralı deyilsən?
- Gürcüstandanam.
- Oxuyursənmi?
- Yox, qəbula gelmişəm – qiyabi.
- Mənim də qızım qəbul olmaq istəyir.
- Allah kömək olsun!
- Sağ ol. Məni tanımadın, deyəsen.
- Yox, tanımadım.
- Habil Əliyevəm, kamança çalan.
- Çox gözəl, yənə də uğurlar diləyirəm sizlərə, dedim və qalxdum.

Yənə bir təsadüf: 1968-ci il. Bakıya gedirdim. Birinci kurs iştahən sessiyası idi (Xalq Təsərrüfatı İnstitutu). Qardaban vağzalında qarşısında duran kupe və qapılın qalxdım. Belədçi dən bir yer istədim. Yoxdu – dedi. Başqa vəqona keçmək istəyəndə o, məni saxladı və dedi – bu vəqonda bir kupa də iki nəfər – bir qadın, bir kişi gedir, amma dörd yerə də biletleri var. Tiflisdə, bunları yola salan gürçülər çox ciddi tapşırıldılar ki, onların kuplesinə başqa adam buraxmayıbm, men də söz verdim. Görindi nə edirsən, bəlkə sən özün xahiş edəsən onlardan. Mən xeyli təraddüd etdim, sonra nəsə qapılını açdım və – axşamınız xeyir olsun – dedim. Olarmı, sizinlə bərabər bu kupa də yerləşim... Səzümü tam qurtarmamış qadın – yox, olmaz! – dedi. Bağışlayın, deyib qapını çəkib örtdü. Kişi qapını açdı və mənə – hara gedirsen? Bakıya, dedim. Gel, dedi. Yüngül bağlamam vardi, aşağıya qoyub, qadın tərəfdə qapının yanında sıxışdırıldı. Çox sağ olun – dedim (kişiye müraciətlə). Kişi polkanın ortasında oturub əllərini də aralı döşəkçəyə söykəmişdi, cələ bil şəkil çəkdirməyə hazırlaşdırdı. Xeyli müddət onun dalbadal verdiyi sualları cavablandırırdı. Və birdən qeyri-adı bir sual verdi: – Görürəm bəzi şeylərdən az-çox xəberin var, məni tanıyırsam mı? Dedi və əlavə etdi, mən Barataşvilinin anadan

olmasının 150 illik yubileyinden gəlirəm (Men Barataşvilinin gürçü şairi olduğunu bilirdim). O sualdan sonra ona təferincən (diqqətlə) baxdım və – Leningrad göyərində – dedim və sevilmiş – siz Məmməd Rahimsiniz. Men oturuşumu düzəlddim, qadımsa gülfüməsi və nezərə çarpacaq dərəcədə yerində qurcalandı.

İndi müraciət etmək isteyirəm, bilmirəm nə deyməm – Məmməd müslüm, yoxsa Rahim müslüm. Düğündüm ki, bütün yazıçıların, şairlərin adı evvel yazılır, deməli bu da istisna deyil – Məmməd müslüm! Söhbət əsasında yadına düşmüş kimi dedi – birdən kandoktura pul verərsən, pul-zad verme. Bu tapşırıqla məni pis vəziyyətə saldı... Öz maraqları üçün məni saysız-hesabsız sualları ilə yaman gülə qoymuşdu. On çox gürçülerle bizzim qarşılıqlı münasibətimiz maraqlandırırı. Onu.

Sənəşinlər yatmağa hazırlaşırılar. Beləcə bizzim yataq dəstlərini gətirdi. Men kupedən çıxdım və bir saatda qəder itdim. Geldim ki, qadın yerində yığınlıb, amma Məmməd Rahim açılmış yatacaq üstündə həle də oturur. Men onum yanında oturası oldum. Peşman olmuşum onlarla bir yerde getdiyime, istədiyim kimi hərəkət edə birmirdim. Özümü asuda aparmaq üçün ondan soruşdum: Məmməd müslüm, yubileyde siz çıxış etdimizmi? Xeyli vaxt cavab vermədi, və sonra: – Mənim çıxışım gürçüler üçün umudulmaz çıxış olacaq. Çıxışımı bilirsən nə ilə bitirdim: – Gürçü xalqı yalnız Barataşvili və yazıçıları, şairləri sadalayandan sonra bir balaca fasile verdim – hem də böyük Stalin kimi oğul yetirib. O zaman qadağə qoyulmuş adı ilk olaraq men çəkdim. Bilirsən nə oldu... az qaldı ki, kiçüsündə məni əllerində yerime endirsinlər.

Men soruşdum: bəs Stalinin adını çəkməye qorxmadınız? O, bilmirəm, – dedi. Men paltarlarımı soyunmadan yerime qalxdım. Səhər qəder yata bilmədim. Səhər tezden yenidən onların gözündən uzaqlaşdım. Bilaçoride içeri girdim. Sükütu mən pozдум: Məmməd müslüm, olarmı sizdən bir şey soruşum? Soruş, dedi. Deyilənlərə görə, Şixəli Qurbanovun ölümlü qəsddi, elemi? O cavab verənə qəder qadın dedi: – Bərkananı hazırla, Bakıya çatırıq. Sonra Məmməd Rahim dilləndi: Allah rəhmət eləsin Şixəli Qurbanova. O öz ecəli ilə dünənyasını deyişdi. Yeri gəlmışkan, Ş.Qurbanovun "Sənsiz" dramına bilet ala bilmədim. Afişada qırmızı hərflərle "Sənsiz" yazılmışdı, taxiro salındı və sonra qara hərflərle "Sənsiz" yazılıdı və onsuz "Sənsiz"ə baxdıq.

Qatar vağzalda dayandı. Onları cavan oğlanlar (uşaqlar da demək olar) qarşılıdlar. Yəqin ki, onlar bunu umutmamış olalar. Məmməd Rahim mənimlə çox xoş xudahafizləşdi və dedi: işin düşərsə, utanma, görürem utancaqsan, gel yanına. Məni sen asanca taparsan... Ondan sonra mən onu gərmədim.

Heyatimdə olan en qüssəli təsadüf, qəmli, kövrək görüş... Yəqin ki, 1977-ci il olardı. Men sovxozdə Hərbiyə komitəsinin katibi (partkom) idim. Eşitdim ki, Qazaxdan kendimizə bir naşer "S-80" traktoruna ehtiyat hissəsi almaq üçün galib. Onumla bərabər şair Hüseyin Arif də galib. Məni maraq götürdü: "S-80" traktoru hara, şair hara??? "S-80" traktoru çox neheng traktor idi, yola-izo siyan deyildi. Sovxozdə birçə dənə idi, onu da yalnız "Dadək" Hümbət idarə etdi. O dünəyən köçəndə "S-80" də yerli-dibli itib batdı. Öyrəndim ki, Hüseyin Arif mexaniklərə belə galib, onlar deyəsən yakın qohum olublar. Men işdən aralanması oldum və Hüseyin Ariflə sülfrə arxasında oturası oldum. O zaman "Azerbaycan" jurnalını abunəçi kimi alırdıq. Onun şeirləri o jurnalda dərc olunurdu. Onun şeirlərindən mən misallar getirirdim ki, ürakləşsin, sevinsin. O araq içirdi, amma yemek yeməyi elə-bele, kasad idi. Cürbəcür yeməklərə onu iştaha getirə bilmədik, nece deyerlər, hər şeydən bir çımdık qoparırdı... Onun oğlu Arifin heyatını faciəli şəkildə itirdiyini biliyordum və çalışırdım ki, söhbətlərdə oğul-uşaq kələməsi işlədilməsin. Alınnadı, o ayağa qalxdı, döş cibindən bir şəkil çıxartdı və mən uzatdı – oxu, gör arxasına nə yazmışam, hiss edirdim bədbəxtliyi, nəcə olacağımı, hər şeyi ona qısqanırdım, mebeli də, maşını da, nə bilim hər şeyi, hər şeyi...

Mən evvelcə şəkile baxdım, cavan oğlan, ayaqüstü, gülfüməmiş formada. Arxasını çevirdim – ikicə setir yazı, taxminən belə idi: üzündəki təbəssüm əbədi olaraq qalacaq, ya da əbədi olaraq qalsacaqmı? Mən şəkili ona qaytardım (gərək qaytarmayıyadım). O şəkile baxa-baxa, elə bil öz-özünə, mən səni hansı əziyyətlərlə, komsomol ruhunda böyütlütmüşdüm dedi və ağladı. Sakitleşə bilmirdi, birdən burnundan qan açıldı... Seliq-səhmandan sonra onu çarpayıra uzatdıq. Bir azdan sonra o dedi – biliyəm sizin kəndinizdə yaxşı aşıqlar var, yaxında olanı varsa, çağırı bilərsinizmi? Aşıq Aslanı getirə bildik. O dedi: – Aşıq, elə şey oxu, mən eşitməmiş olum. Aşıq Aslan – baş lısto dedi – və çox qəşəng avazla, səsli oxudu və sonda – "Aşıq Alxan deyər" deyəndə o sakito dedi – bax burası eşitməmişdim. Sonra aşıq Aslandan sazını istədi, arxasını yastığa söykədi və çox təsirli olan Ruhani (Urfani) aşıq havasını maharətli ifa etdi...

"S-80" traktoru üçün lazımlı olan ehtiyat hissəsi düzəldildi və onlar Qazaxa yola salındı. Dəmir-dümtürdən başqa pay qoymağlı da unutmadıq. Onlar "villis" deyilən Qaz-69 markalı maşınla gəlmisdilər.

Hüseyin Arif məni evinə dəvət etdi. Söz verdim, ancaq getmədim. İndi getmədiyimə peşmanam...

A.Əşref

15.12.2023